

Bank kapitalının strukturu və adekvatlığı barədə məlumatlar

(min manatla)

1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	64 156.53
a) Adi səhmlər (tam ödənilmiş paylar)	378 000.00
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər	-
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	400.95
d) Bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi	- 314 244.42
d1) əvvəlki illərin mənfəəti (zərəri)	- 314 244.42
d2) (çıx) cari ilin zərəri	-
d3) kapital ehtiyatları (fondları)	-
e) Digər	-
2. I dərəcəli kapitaldan tutulmalar	8 364.73
a) Qeyri-maddi aktivlər	8 364.73
b) Təxirə salınmış vergi aktivləri	-
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (1–2)	55 791.80
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	37 612.72
a) Cari ilin mənfəəti	5 231.08
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)	6 881.64
c) Kapitalın digər komponentləri	25 500.00
c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər	-
c2) subordinasiya borc öhdəlikləri	25 500.00
d) Digər vəsaitlər	-
5. Məcmu kapital (3+4)	93 404.52
6. Məcmu kapitaldan tutulmalar :	-
a) Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün qeyri-bank müəssisələrinə kapital investisiyaları, o cümlədən qarşılıqlı investisiyalar (xalis)	-
b) Bütün digər investisiyalar (xalis)	-
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	93 404.52
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər*	711 618.43
8.1. 0%-lik risk qrupuna daxil olan aktivlər	145 989.11
8.2. 20%-lik risk qrupuna daxil olan aktivlər	45 186.20
8.3. 35%-lik risk qrupuna daxil olan aktivlər	65 307.01
8.4. 50%-lik risk qrupuna daxil olan aktivlər	7 191.13
8.5. 75%-lik risk qrupuna daxil olan aktivlər	-
8.6. 100%-lik risk qrupuna daxil olan aktivlər	391 390.19
8.7. 100%-dən yuxarı risk qrupuna daxil olan aktivlər	56 554.79

*risk qruplarının tərkibi "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları" ilə müəyyən olunur.

faizlə

Əmsallar	Sistem əhəmiyyətli banklar üçün norma	Sistem əhəmiyyətli banklar istisna olmaqla norma	Fakt
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı	01.01.2020-yə qədər minimum 5.5%, 01.01.2020-dən sonra minimum 6%	minimum 5%	7.84
10. məcmu kapitalın adekvatlıq əmsalı	01.01.2020-yə qədər minimum 11%, 01.01.2020-dən sonra minimum 12%	minimum 10%	13.13
11. Leverec əmsalı	minimum 5%	minimum 4%	-